

Bir neçə gün önce Turan Birliyinin təməli qoyuldu. Dəyişen dünya bunu tələb edir. "Türkün türkdən başqa dostu yoxdur" deyən ulu babaların sözü yüzillər sonra özünü doğrudur. Dünya yeni qütb'lərə bölünür və güclü olan başda duracaq. Dündür, hələlik türk dövlətlərinin hamısı güclü deyil və aralarında da möhtəşəm bağlar yoxdur. Lakin bu əlaqələrin möhkəmənəsi üzərində işlər gedir. Ən başlıcası bizim özümüzü, kökümüzü tanımağımız, sevmeyiz, bundan sonra da birləşmək üçün iradə göstərməyimizdir. Bu mənada Türkiyə artıq uzun müddətdir türkçülükün qəbulundırılması yolunda mədəni inqilabba başlayıb. Bu məqsədlərə xidmet edən "Diriliş Ərdoğrul", "Quruluş Osman", "Oyanış; Böyük Səlcuklu", Osmanlı sultanlarının dönenini eks etdirən tarixi filmlər və bu qəbildən ard-arda təqdim olunan teleseriallər maraqlı olub, tamaşaçını ekran qarşısına kılıdlamak yanaşı, həm də maarifləndirici xarakter daşıyır. Baxdıqca sevirk, özümüzə qayıdırıq, tanıyırıq. Bir zamanlar rus ideologiyası esasında hazırlanmış tarix kitabları və filmlərdən bizlərə barbarlar, peçeneqlər (bu arada xatırladım ki, "peçeneqlər" sözünü ruslar "bacanaqlar" sözündə götürmüşdülər. Sülh bağlamaq, sabitliyə nail olmaq məqsədile türklərlə qohum olan rus knyazları türklər haqqında danışarkən "bacanaqlar" sözünü "peçeneqlər" kimi işlədirildər) kimi tanıdlı vəhşi, köçəri tayfaların, əslində qorxmaz türk babalarımız olduğunu addım-addım, zərrə-zərrə aşayıb bu filmlər. Həm də yüksək peşəkarlıqla.

Mədəniyyət sərhəd tanımır, yumşaq siyasetdir və onun vasitəsilə istənilən hədəfi qansız, davasız fəth etmək mümkündür. İndi türk dövlətlərinin yaradılmasından bəhs edən serialların da çəkilməsində əsas məqsəd haradan gəlib, hara getdiyimizi bütün dünyaya bəyan etməkdir. Uğurlu işdir, alqışlanmalıdır. Təxminən 10 il önce "Möhtəşəm yüzyıl" Avropa və Asiyənin üryeyinə türk sevgisinin toxumlarını səpmeyi bacardı. İlk baxışda saray intriqaları kimi görünən və ele bununla da izleyicini cəlb edən serial, əslində yanlış anladığımız saray ədəb-ərkəni barədə dərs idi.

Bu serial üzərinə qoyulan əməyi itirmədi və demək olar ki, bir çox ölkələr tərefindən satın alınaraq nümayiş etdirildi. Həm böyük gəlir mənbəyinə çevrildi, həm də türk xalqının dövlətçilik tarixinin öyrənilməsində mühüm rol oynadı. Eyni keyfiyyətlə Məmməd Səid Ordubadinin "Qılinc və qələm", Mahmud İsmayılovun "İki od arasında" adlı tarixi romanları ekranlaşdırılsa, yaxud Şah İsmayılov Xətai barədə, ayrı-ayrı xanlıqlarımız barədə film və seriallar çəkilse, həm şanlı tariximizi tanıtmaq, həm də keyfiyyətli və sanballı işlər ortaya qoymaq olmazdım? Bu gün düyünlü kələf düşmüş və tam anlaşıla bilməyən Atropat, albanlar barədə bu cür ekran işlərinə ehtiyac yoxdur? Axi tariximizdə ağ ləkələrin, müəmmələrin, bilinməzlerin sayı-hesabı yoxdur. Bilincli şəkilde bizi bize unutdurub, man-qurtlaşdırıblar. Oyanmağımızdan da möhkəm-möhkəm qorxurlar. Gözəl bədii nümunələrimiz çoxdur, lakin istifadə olunmur. Bu işə dövlət səviyyə-

sində güclü maliyyə ayrılmalıdır. Çünkü bu, həm də dövlət siyasetinin və təbliğatın bir qolu olaraq vacibdir. Milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilmesi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamı var idi və bu sərəncamın əsasən, MTRŞ-nin qərarı ilə milli teleserialların çəkilişinin dəsteklenməsi məqsədilə milli respublika özəl kanalların hər birinə 200 000 manat məbləğində maliyyə yardımı ayrılmışdı. 7 il zaman keçdi, biz ortada nəinki xaricə satılış, hətta öz izleyicilərinizin belə rəqəbetini qazanan hansısa film və ya serial görmədik. Deyə bilərsiniz ki, ayrılan məbləğ azdır. Haqlısınız. Amma bu da var ki, yüksək yaradıcılıq qabiliyyəti, istedad və istəkle az maliyyə ilə də ortaya yaxşı bir iş çıxarmaq olar. Məsələn "Quruluş Osman" serialının birinci mövsümündəki bütün hissələri pandemiya döñəminə düşdüyü üçün az bir heyətə demək olar ki, meşədə çəkildi. Digər dekorasiyalar (obalar, çadırlar, qədim şəhər, dükənlər və s.) bundan öncə çəkilmiş serialdan hazır şəkildə qalmışdı. Amma ortaya çıxarılan iş öz



# Bu kino ki var... havaya sovrulan pullar



## Qazanan bir neçə nəfər, itirən bütün millət

ideyasını doğrultmaqla qalmadı, sevildi, izleyicini özüne cəlb etdi. Ən əsas da heç bir kinostudiya, şirkət yersiz rəqəbətə, daha doğrusu, paxılığa başlamadı. Məram eyniydi çünkü.

Bizdə niye belə olmasın? Bəzi rejissor və aktyorlar sırf qazanca xidmət edən, ucuz kassa filmləri çəkərək, müəyyən gelir əldə etsələr də, bu filmlər təessüf ki, yadda qalmır, nəm çəkmiş fişəng kimi yanmadan sönür. Bu gün dünya standartları səviyyəsində kinoteatrlarımız olsa da, orda nümayiş etdiriləcək yüksək səviyyəli yeni filmlərimiz yoxdur. Sponsor dəstəyi ilə çəkilmiş və yeri gəldi-gəlmədi reklam elementlərinə yer verilən, bəs sit komediya filmləri ekranlara çıxarıllır. Həm də heç də ucuz qiymətə yox. Eyni aktyorlarla, eyni musiqi ilə. Sankı, bu ölkədə 5-6 nəfərdən başqa aktyor yoxdur. Şit zarafatlarla doldurulmuş "komedyalar"ı eyni ifaçılar bu

kanaldan o kanala sürüyə-sürüye durublar. İstisnalar yox deyil. Amma bu, dərəcədə damla sayılacaq qedər azdır. Reytinq xatirine bu gün bir nəslə kor edirik, xəberimiz yox. 10-u birə dəməz, biri sıfır.

Ayrılan o vəsaitə daha ağılli bir iş görmək olardı. Rejissorlar deyirlər ki, yaxşı serialın bir bölümünə təqrirben 12-15 min manat lazımdır, üstəlik, serialı tamaşaçının baxmaq istədiyi mövzulara əsasən çəkirlər və bizim tamaşaçı da məhz aile-meşət mövzularında seriala baxır.

Maraq xatirinə bir neçə dəfə izledim və hər filmde eyni qanlı baxışları gördüm. Beynimi filmdən çox bir sual zəbt etdi. Komediya janrında çəkilməyən aile-meşət mövzulu seriallarımız nə üçün nifaq, nifret toxumları səpir? Bu nəyin qəzəbi, nəyin qisasıdır biz tamaşaçıdan alırlar? Orta həddi tutmaq mümkün deyilmə? Ya çox sərt, qəddar Azərbaycan kişisi, ləçər

sayılacaq qadın obrazı var, ya da, ümumiyyətən kişi sayılmayan orta cins nümayəndələri ilə yuva yılan yüngül əxlaqlı qadınların təbliği. Bir zamanlar həyatımız üçün yolverilməz olan bir çox ideyalar bu gün müəyyən qüvvələr tərefindən zorla bize sırrın. Onsuz da cürbəcür sosial şəbəkələrdə hərə öz əxlaqi səviyyəsində ulduz olub. Populyarlıq xatirinə ruhunu satan, əqidəsini satan, bədənini satan... Bari telekanallarımız ipin ucunu itirməsin.

Bu qarماqasıq dünyada Azərbaycan kinosu yolumuza işıq tutacaq, xanım-xatın Azərbaycan qadınının, mərd, çörəkli Azərbaycan kişisinin obrazını yaşadacaq, unutdurmayıcaq, milli mənliyimizi dünyaya layiqincə təqdim edəcək və ən yüksək kino mükafatlarını qazanacaq filmlər çəkməyi öhdəsinə götürməlidir.

Milli Televiziya və Radio Şurası bildirir ki, "Vəsaitin uyğun olaraq xərclənməsinə MTRŞ tərefindən nəzarət olunur. Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, yayıcıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir və yalnız qanunla müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər". Bu da sənət yaradıcılıq azadlığı. Di gəl ki, azadlıq var, yaradıcılıq yox.

"Söz" adlı serialdan sonra Türk-yədə minlərlə gənc hərbiyi olmaq üçün müraciət edib. Gəncliyimizin Vətən eşqini alovlaşdırmaq üçün vətənpərvərlik mövzusunda, məsələn, "Zəfər", "Xarıbülbül", "Torpaq" və s. adlı filmlər (adlar təbii ki şərtidir) çəkmək olardı. Dünya Qarabağdakı müharibəni döyüş efsanəsi kimi qəbul

lanmışken, biz niye bambili qəhrəmanların obrazlarına pullar tökürik? Hətta komediya janrında əsgər həyatını anladan filmlər de gənclər tərefindən maraqla qarşılanar. Yeter ki, düzgün yanaşma olsun.

Kino yaddasdır, kino tarixdir. 200 il sonra bugünkü tariximiz haqqında hansı filmlər danişacaq, onu bilmirik. Gələcəkdə arxivlərdən bu günlərimizi əks etdirən hansı lent çıxacaq, kimsə deyə bilməz. Amma kaş ki, bu həqiqətləri, edaleti göstərən, Azərbaycanı sevən bir rejissorun el işi olaydı. Qoyaçağımız miras da gələcək nəsilərin qurur yerinə çevriləydi. Mənəcə əlçatmaz arzu deyil. Azərbaycan kino tarixinde dəfələrlə baxılsa da, tamaşaçını yormayan, təkrar-təkrar ağılatmağı, güldürməyi bacaran sənət inciləri var. Bir zamanlar "Arşın mal alan", "O olmasın, bu olsun" kimi filmlər dönya arenasına çıxmış bacarmışdı. Bir Ceki Çan öz filmləri ilə bütün Çini, bir Ayşvariya Rayi öz milli obrazıyla hind qadınlarını təmsil edə bilir. Hollivud filmləri, hətta fantastik qəhrəmanları ilə belə amerikalıları dönyanın xilaskarı kimi təqdim edir, özlərini öyürər. Biz də ortaya azərbaycanlı obrazını sevdircək qəhrəmanlar çıxarmağı bacarmalıq. Dövr dəyişir, dünya dəyişir, zövqlər və maraqlar da dəyişir. Dəyişen dünya ilə ayaqlaşmaq üçün ən mülayim silah incəsənetdir. Kino bütün dünyasının malidir, millətlərin sərhədlərini tənimsəz. Türk şairi Atilla İlhanın təbiriyle desək, incəsənet, içtimai bir səydir; cəmiyyətdən gələr, cəmiyyətə döñər. Lakin gələnlə gedən eyni şey deyil.

İlhamə Rəsulova